

مېلۇچىرىلىشىن

قىمىتى ۱۲ قىك

۱۴ ایول

ЦъНА 12 к.



• ٠ •

Abunə qiyməti Tiflisdə və ətraf üçün
aprelin əvvəlindən yanvarın birinədək,
yə'ni:

9 aylığı (39 nüsxə) - 4 manat
Altı aylığı (26 nüsxə) - 3 manat
Üç aylığı (13 nüsxə) - 1 manat 60 qəpik
Əcnəbi məmləkətlərdə 9 aylığı - 5 manat
Nüsxəsi - idarəmizdə 10 qəpik
Özgə şəhərlərdə 12 qəpik

Məcmuənin adresi: Tiflis, Voronsovski
küçədə, nömrə 47.
"Molla Nəsrəddin" idarəsi.

Тифлис, Воронцовская улица № 47

Редакция журнала

«МОЛЛА НАСРЕДДИН»

İdarəyə göndərilən məktub və məqalə-
lər acıq türk dilində yazılmış olmasalar,
çap olunmayacaqlar.

Adres dəyişmək haqqı 7 ədəd 7 qəpiklik
markadır.

Cümə 5 cəmadiyəl-axər 1324 Hər həftə nəşr olunur 14 iyul 1906

Doqquz aylıq müştərilərə töhfə üçün iki kitabça göndəriləcək.
Əvvəlinci töhfəmiz "Bənna usta Zeynalın hekayəsi"dir ki, Molla
Nəsrəddinin təsnifatındandır. İkinci töhfəmiz yoldaşımız
"Ümidvar"ın "Bəsdir bu qədər zülm" adındaki məcmuəsidir.

“QEYRƏT”

mətbəəsi bu dəfə Germaniyadan təzə üsul bir
çap maşını dəxi gətirdi. "Qeyrət" mətbəəsinin
qəsdi bûdur ki, müsəlmanlar arasında çap iş-
lərini yüngülləşdirib mətbuatın, xüsusilə mək-
təb və təzə nəfli milli kitabların qiymətlərini
ucuzlatsın və bu lazımlı iş barəsində camaati
özgələrə möhtac eləməşin. "Qeyrət" mətbəə-
sinin türkçə və rusca bəzi çap qiymətləri:
Paket 500 ədəd 1 manat 60 qəpik
Paket 1000 ədəd 2 manat 60 qəpik
Blank 500 ədəd 1 manat 70 qəpik
Blank 1000 ədəd 2 manat 70 qəpik
Kartışka 100 ədəd 50 qəpik
Hər cür dəftər və kitablar dəxi ucuz qiymətlə
cap olunur. Ozgə şəhərlərdən sifaris dəxi qə-
bul olunur və poçta ilə əcələ göndərilir.

TELEQRAF XƏBƏRLƏRİ

Təbriz - hökumət tərəfindən hökm olunub-
dur ki, hər hamamçı beş ildə bir dəfə hamam-
nın suyun dəyişməsə, yüz tümən cərimə
verməlidir.

Marağa - Üç min tiryək çəkən tiryək baha
olduğundan daxiliyyə yəzirinə ərizə verib tiryə-
kin ucuz olmasını istidə edirlər.

Təbriz - Imam Cümə həzrətləri hürriyyət tə-
rəfdarı olan Təbatəbəiyə izhari-njfrət eləyib
Əmir Bahadırə kömək edəcəyinə və də verdi.

Rəşt - Bu gün e'dadiyyə məktəbindən qur-
tarmış 10 tələbə Əşirxan qulluğuna tə'yin olun-
dular.

Tehran - Əmir Bahadır həzrətləri Təbriz əhli-
nin xılıqanlığından və tənbəlliklərindən çox
məmənun olub rizaməndlilik telegramı göndər-
mis.

Xoy - Bu gün cəmi çörəkçilər qərar qoydu-
lar ki, bundan sonra bir put çörəyə on girvən-
kədən az buğda qatmasınlar.

Culfa - Bu gün 20 nəfər dərvish, 30 nəfər ro-
zəxan, Rusiya torpağına übur edən zaman döv-
lət mə'murları tərəfindən istiqbal olundular.

Axalsix - 12 iyul. Ətraf uyezdlərin bəyləri Bu-
ra məscidinə yiğisib dumani dağıdan padşahın
ömri-əzizinə dua ədəndən sonra camaat buzlu
şərbətlər payladılar.

Tehran - Qoşun böyüyü Xəlvətül-mülük yaşı
iyirmiyə çatdığını görə qulluğundan kənar olu-
nub, yerinə Əzizxəlvət tə'yin olundu. Bundan
sonra hökumət tərəfindən qərar qoyulubdur
ki, 15-dən artıq yaşı olan qulluğa qəbul olun-
mayacaqdır.

Bakı - 11 iyul. Duma dağıldığından ötrü xo-
zeynlər gündüz qurbanlar kəsib gecə çıraq-
banlıq şadıyanlığı edəcəklər.

Tehrən - Bura karxanalarında işçi az oldu-
ğuna görə Tağıyev karxanasında tə'fil edən iş-
çiləri Bakıdan teleqrafla istəyiblər.

Təbriz - Bu gün zorxanadan Hüseyn Kurd
elmlərin qurtarmış on nəfər pəhlivan çıxdı.
"Simal bağında" dövlət tərəfindən imtahan tu-
tulacaq.

Təbriz - İmam Cümə həzrətləri məscidə ge-
dən zaman yolda qatırı ülküb ətrafında olan
beş yüz adam qorxuya düşüblər.

IRAN KONSULLARI

Yetişsə daşlara fəryadi-dadım daşlar

ağlarlar,

Bəni-növ'i-bəşər, sən pəs neçün fəryadə

yetmirsən?

Şəki

Məcmuəmizin nəşrini başlayandan indiyə ki-
mi idarəmizə Bakıdan və İrəvandan yüz on altı
kağız gəlib. Kağızların başında yazılıb: "Iran
konsulxanasından şikayət" və axırında imza
qoyulub "Iran əqli". Yainki "Iran fəhləsi". Bu
kağızların heç birini, biz çap etməmişik, necə
ki oxucularımıza mə'lumdur və çap etməyəcə-
yik.

Cap etməməyimizin iki səbəbi var.

Əvvəlinci: əvvəlinci səbəb budur ki, biz is-
təmirik konsulları özümüzdən incidək. Nüfuz
əhlinə sataşmağı və güclü adamlara dolaşmağı
biz əvvəldən özümüzə rəva görməmişik. Mə-
lumdur ki, konsul kimi mütəşəxxis və ehtiram-

sahiblərindən ehtiyat etmək hər halda lazımdır. Doğrusu qorxuruq.

Məktubları çap etməməyimizin ikinci səbəbi də budur ki, yüz on altı kağızın hamisəna biz diqqət ilə baxıb bir kəlmə doğru söz tapa bilmədik. Başdan axıra kimi yalan, palan, böhtan, nağıl, məkan, filan.

Məsələn, Bakıdan Kərbəlayı Fərəc yazar ki, "Verxni Tazapirski küçədə konsulxana fərrası meyxananın qapısında kefli və əlində çaxır ilə dolu istəkan mənim qabağımı kəsib məndən dörd manat istədi. Dedim, vallah mən bir fəhlə adamam, pulum yoxdu. Fərraş açıqlanıb çaxırı səpdi üstümə və məni çəkə-çəkə apardı nayibin yanına. Sözün qurtaranı, məndən döyə-döyə dörd manat alıb yola saldılar. Ha çıçırib bağırdım ki, axır bu pulu məndən nə səbəbə alırsınız, cavab verdilər ki, əvvəla ondan ötrü alırıq ki, sən Iran əhlisən. İkinci ondan ötrü alırıq ki, əncüməni-xeyriyyə üçün ianə pulu gərək verəsən. Sonra nə qədər axtardım konsulu tapam, şikayət edəm, yol vermədilər".

Biz bir nümunə üçün bunu yazırıq, qalan yüz on beş kağızda da bu cür hədərən-pədərəndən savayı özgə bir mətləb yoxdu.

Məsələn, İrəvandan usta Əli yazar: "İrəvan konsulu fərraşların bir neçə dəstəsini nayibin sərkərdəliyi ilə düzüb Naxçıvan yoluna, bir neçə dəstəsini Üçkilisə yoluna, nayiblər əllərində günlük, fərraşlar əllərində zoğal ağacı yolun kənarına düzülüb səhərdən-axşama kimi müntəzirdirlər: bəli, görürər ki, uzaqdan bir neçə adam toz-torpaq içində, belləri bükülmüş, çoxusu ayaqyalın və hamısı piyada cırıq-mırıq paltarda başlarını aşağı əyib yavaş-yavaş gəlirlər. Nayib və fərraşlar bunların qabağına yeriyyib əvvəl soruşurlar ki, haralısınız. Əgər cavab verdilər ki, rus rəjyyətiyyik - canları qurtardı, yoxsa desələr ki, Iran əhliyik - aşları pişibdi. Nayib əvvəl öz əlilə başlayır yolcuların ciblərini axtarmağı. Əgər birisindən narazılıq əlaməti görsənsə, fərraşlara hökm olunacaq ki, vursunlar. Elə ittifaq düşür ki, yolcuların bə'zi biadəblik edib üzə dürur. Onu axırda aparırlar İrəvana konsulun hüzuruna. Məsələn, Məşədi Heydərqulu yazar ki, məni apardılar konsulun yanına və ərz elədilər ki, bu kişi çox danışır. Konsul hirslənib durdu ayağa. Heç yadimdən çıxmır: konsul özü bir uca adamdı, amma mən alçaq adamam, konsulun qızları az qalır mən boyda olsun. Qərəz, konsul hirslənib gəldi mənim yavığımı və sağ ayağını qaldırıb çəkməsinin dabarı ilə başımdan vurub papağımı saldı yerə və sonra yumruğu ilə çılpaq başıma o qədər vurdı ki, az qaldım ölüm.

Sabahkı günü bir kəllə qənd alıb məni bağışladı və günahımdan keçdi. Dedim, xan, öz aramızdı, dünən məni çox bərk döydün. Xan gör mənə nə cavab verdi: dadaş, mən özgə qulluqçular kimi müftə yeyib yatan deyiləm: həmişə alınımın təri axa-axa mən padşaha xidmət eləmişəm.

Xülasə, qalan yüz on beş kağız da bu məmmunda növ-növ iftira və yalan.

Sözüm orasındadır ki, bu cür böhtanlar İran konsullarının barəsində çox deyilib və yazılıb.

Həmin böhtanların biri də İbrahimbəyin İranın xariciyyə vəzirinə dediyidir:

"Bəxuda pənah mibərəm əz-in vəz'i-nagüvar ki hər ca qədəm nəhi pürəst badıl-süxtəgani-İrani ki, dudi-ahi-şan ruyi-sipehra tirə və tarik mikünəd. Əz-təəddiyati-daxilə migirizənd, dərxaricə bəzülməhayi-bədtər əzan giriftar misəvənd. Bəhər ca və hər deh ki dərməmaliki - Rum və rus mirəsi, xahi did ki cəmi biar və bikar bənami-fərraş dövri-yekira giriftə, isməşra konsul güzaştənd və bəittifaqi-an kəmər bətarac və qarəti-in biçarəgani-avarə əz-vətən bəstəend".

"Səyahətnameyi-İbrahim bəy"

Molla Nəsrəddin

QAFQAZ XƏBƏRLƏRİ

Şamaxı

Tiflisdəki məclisi-ruhaninin dağılmağının sırrları indi mə'lum olur. Burada belə danışıllar ki, Mahmud Baba müridlərindən bir möhtərəm şəxs yuxusunda görüb ki, nə cür olsa dövlət duması dağılacaqdır. Bu müqəddəs zat Tiflisə gedəndə bu ilhamı üslubca rəisi-ruhanının və Topçubaşının qulağına pıçıldayıb. Onlar da bu gözəl müjdəni mübarek hatifin ağızından duyub forən məclisi dağıtdılar və söz verdilər ki, nə məclisi-ruhani və nə də dövlət duması barəsində bir hərf də söyləməsinlər. Budur ki, Topçubaşov dumanın dağılacağını əvvəlcə bildiyindən dumada bir söz də danışmadı və müsəlmanları töhmətə salmadı.

Heyf ki, "Irşad" və "Molla Nəsrəddin" qəzetləri belə qeyb elmlərində bixəbər olduqlarından bu sırrı indiyə qədər kəşf edə bilməyib nahaq yerə özgə yanlış fikirlərə düşüblər.

İrəvan

Molla əmi, təvəqqə edirəm ki, 4-cü nömrənizdə əksini dərc etdiyiniz ağacdan quş yuvası çıxardan 18 yaşında uşağın şəklini bir də məcmuənizdə dərc etməyəsiniz: çünki bizim İrəvan cavanları da ona baxıb həvəsə düşdülər. Belə ki, bu günlərdə irəvanlı Kərbəlayı Nağının 14-15 yaşında bir oğlu bağçalarında olan qələmə ağacına çıxbıq yuvadan sağsağan balası çıxardımiş. Birdən ağacın budağı qırılıb biçarə ağacdan yixilib o saat öldü. Indi sağsağan balalarının ata-anası gəlib qəbrinin üstə heyfsilənib və ağılayıb deyirlər: a biçarə müsəlman balası, bu quş balası yolunda bu gözəl cavan ömrünü niyə tələf etdin?

İrəvanda olan saldatlar hər cəhətdən tədbirli və mahirdirlər. Belə ki, hər müsəlmani görəndə axtarıb silahını alandan sonra da ciblərini axtarıb var-yox pullarını da alırlar ki, bir də gedib silah ala bilməsinlər!!!

Culfadan biziə yazırlar:

Cənab müdürü-möhtərəm!

"Hərdəməxəyal" müxbirimiz "Molla Nəsrəddin" in on ikinci nömrəsində Molla Şükürün falaqqasının xüsusunda yazdığını təkzib edib deyir ki, firəng səyyahı falaqqanı İrandan oğurlayıb Parisə aparıb. Bizim yazdığımız səhihdir.

Lakin neçə gün bundan irəli İrəvan qubernatorunun bərk xahişinə görə Xoy tacirbaşı



آز دهورت

Ər və övrət



ROTTÉPO.

...İndi təşrif apara bilərsiniz

falaqqanı Molla Şükürdən ağır qiymətə alıb Fitilbörkə yollayıb və bu fəqərədən qubernatorun içəri adımı duma vəkili Ağaxan xəbərdar olub fəri Fitilbörkə müsəlman vəkillərinin rəisinə təlegraflan xəbər verib ki: "Ədə, falaqqa gəldi, hökumət dumanı dağıdacaqdır, sərhesab olun, məbada danışasınız" və Ağaxandan da bir şəxs sual etdiyində nə məsləkdəsən, xanın bərk dimağına dəyib ki, mən uşaq deyiləm ki, məsləkimi özgələrə deyim.

Ləbləbi

Məngilis yaylağından bizə yazırlar:

Müsəlman rəisi-ruhanıları buraya gəlmİŞdi-lər ki, beş-altı ay meşə kənarlarında gəzib keçən qışda çəkdikləri zəhmətlərin acısını çıxarsınlar. Heyf ki, dövlət dumاسının davamı qoymurdu bu alicənabların ürəkləri açılsın. Şükürlər olsun xalıqə ki, bu zəhmətkeş rəislərimizin duası qəbulə keçib dövlət duması bağlandı. Bundan sonra inşaallah birdən-birə kökəlib damaqları çağ olacaq.

Gəncə

A Molla Nəsrəddin! Allah səni bizə çox gör-məsin, düşmənin çoxdur isə, dostun da tək-tək tapılır. İrandan tutmuş Osmanlıya kimin müsəlman bəy, xanlarını, mollalarını rahat qoyması olsanız da, Qafqazın ana dilində olan hamı müşkülüyü açırsan:

Sən allah mən biçarənin də müşkülüyü aç:lap məəttəl qalmışam. Ozüm də bilmirəm nə eləyim!

Ağdaşdan Ağa Həsən Nağıyev öz müştərilərinin birinə bir kağız yazıbdır, alış-verişlərinə dairdir. Həmin kağızda bir belə şəkil çəkilibdir:

"5 bin sb". Biçarə tacir bu məktubu əl-əl gəzdirib, heç bir kəs oxuya bilməyibdir. Gəncədə də ki, savadlı molla tapmaq mümkün deyildir. Axırı gətirdi mənə... Mən də necə gündür, zərrəbin və nə bilim nələr vasitəsilə nə qədər edirəm, oxuya bilmirəm.

Tacir yazılıq da qalıbdır beləcə məəttəl, nə eləsin? Nə hesabını başa düşə bilir, nə kitabı-nı, nə mayasını qana bilir, nə də qazancını. Yazıqdır, gör buna rəhm eləyib oxuya bilərsən-mi?

Qanacaqsız

İdarədən:

Məktubda çəkilən şəkli biz oxuduq və oxumaq çox asan imiş: yazılıb: "Müsəlman hürüfatını icad eləyənə 5 min rəhmət".

Bir necə gün bundan müqəddəm yolum düşdü məscidə. Gördüm məktəbdar Axund Məşədi Molla Yusifin məktəbinin qabağında böyük həngamə var. "Qoyma ha... qoyma... a gədə, tut" səsi göylərə qalxıbdır. Getdim ki, görüm nə vaqe olubdur. Gördüm axund öz şagirdlərini yiğibdir qabağına, əlində beş girvənkə qərarı qənfet!!! Hərdən birini-ikisini götürüb tollayır göyə,çığırir ki, "adə! Məhəmmədhəsən! Qoyma, bu sənindir, bax! Əgər özgəsi alsa, daha verməyəcəyəm".

Qənfet aşağı gələndə uşaqlar Badkubənin biçarə fəhlələri kimi bir-birinin üstünə töküür, deyəsən ki, kazaklar qovalayır. Xəbər aldım ki: axund, bu nə qonaqlıqdır? Dedi şagirdim Hə-

sənqulu Qur'anı çıxıbdır. Onun şirinliyidir, özüm də bir manat aş pulu almışam. Dedim, cə-nab axund, altı gün bundan qabaq haman şagird "ya'sin" də deyilmi idi?

Buyurdu ki, həqqi-tə'limdən beş manat durur idi, Quranı çıxardanda almalı idim, ona görə hər vərəqdən bircə sətir oxumuşam, bu da kifayətdir.

Heyvərə

SAMAXIDAN MƏKTUB

Şamaxıdan idarəmizə bu məzmunda imzasız bir məktub gəlib. Məktubun bəzi bihörmət və kitabətə müvafiq gəlməyən sözlərini pozub məktubu eynən dərc etməyi lazımlı gördük.

Cənab Molla Nəsrəddin!

Məcmuənizin 13-cü nömrəsində Hacı Əbdürəhim əfəndi rus padşahına göndərdiyi nanparələri xüsusunda yazılan məqaləni oxuduq. Allah lə'nət eləsin sənin atanə, anana, babanə, nənənə və yeddi silsilədən bəri ölünlərinizə! Ay mürtəd, mürtəd oğlu mürtəd, kafir oğlu, yəhudü oğlu yəhudü, ay erməni, ay urus, ay bic, haramzada... oğlu... oğlu, ay məl'un, sənə nə borodu kim padşaha nə göndərdi? Məgər sən padşahın vəkilisən, məgər prokurorsan, jandarmsan, nəçərniksən, pris-tavsan?

Ay... əgər böyükələrə təməllüq eləmək sənin xoşuna gəlmir, niyə bəs gözün bircə Hacı Əbdürəhim əfəndidə açıldı? Əgər düz adamsan, niyə özgələr elədiyini yazmırısan? Niyə yazmırısan ki, Hacı Əbdürəhim əfəndinin yoldaşları bir medaldan ötrü az qalırlar ki... (çox namər-but sözüdür)? Niyə yazmırısan ki, Hacı Əbdürəhim əfəndinin bir mö'təbər və alicah yoldaşı var ki, ruslara baş əyə-əyə və qubernatların, sərdarların çəkmələrinin tozunu dəstmalı ilə silə-silə axırda bir medal da alıb çatıb kefinə və indi sevindiyindən gecələr də yatmır, amma xalqa deyir ki, əhya saxlayıram. Ozü də Tiflisdən gələndə deyirdi ki, orada müfti məni apardı sərdarın yanına və sərdara dedi ki, mən ölündən sonra bunu mənim yerimdə müfti elə və bu bir adamdır ki, padşahdan ötrü hər şeydən keçməyə hazırlıdır və həmişə moizə eləyir ki, camaat, sarsaq qəzetlərin sözlərinə aldanmayınız, padşahınıza yaxşı itaət ediniz.

Pəs cənab Molla Nəsrəddin, tünbətün düşsün səni əkib doğan, sən əgər düz adamsan, bunları niyə heç yazmırısan?

E'TIRAZ

Yainki Başiqapazlıya cavab:

Müdiri-möhtərəm! Hörmətli "Molla Nəsrəddin" jurnalının 12-[ci] nömrəsində dərc olunmuş Qafqaz xəbərləri ünvanında Bakıdan "Başıqapazlı" imzası ilə məktubu oxuyub, cə-nab Başıqapazlının "fəxri-millət" hacının barəsində yazdığı iftira və böhtənə, nəhayət, təəssüf edirəm, nə bir tək mən, bəlkə "Irşad" qəzetinin müdirlər və mühərrirləri də heyfsilənlər... necə ki, cənab "fəxri-millət" Hacidan belə hərəkət?.. Haşa! Gözləmirik.

Əzizim! Başiqapazlı! Təfəkkür et və hər işi bilətəftiş yazma. Bu iş hərgiz heylə olmayıbdır, necə ki yazmısınız, bəlkə işin səhihi belədir:

- Cənab "fəxri-millət" Hacının çoxdan xəyalı vardır ki, fabrikasında bir məscid bina eləsin. Belə oldu ki, bu il məhərrəm ayınacan bu iş baş tutmadı və fabrik əmələləri isə öz müsəlman xasiyyətlərindən əl götürməyib bir təkyə qayırib əzadarlığa şüru' etdilər.

Cənab "fəxri-millət" Hacı fabrikaya təşrif gətirdikdə bunları görüb əsla e'tina etməyib qayıdır dedi: "Tfu", bezobrazniye certi! Yə'nı (Tfu bədsifat şeytanlar). Genə bu rəhmdil Haci bu bədbəxtləri yaddan fəramuş etməyib bir fikirləşdi ki, bunlar əzanı o sayaq saxlamayıblar, necə lazımdır; bunlara vacibdir bir yaxşı əza saxlatmaq!?

O idi ki, əzizim Başiqapazlı, cənab "fəxri-millət" Hacı kazakları və saldatları çağırtdırıb fəhlələri bir möhkəm əza ilə əcrə və savaba daxil etdi. Yoxsa hüquq nədir, flan nədir? Allah etməmişdən həmsərilər də məgər "saxsı al dümürqəddirlər?" Görünür ki, sizin bu iftiraları yazmağınızdan fikriniz cənab "fəxri-millət" Hacının Təğəbi-Şərifini döndərib "qəhri-millət" qoymaqdır! Eyibdir, əzizim, belə şeylər yazıma, Hacı qəmlənər, qüssə elər.

Dəmdəməkî

BİR NEÇƏ NƏSIHƏT

"Məcməüd-də'vat" kitabından

1) Bir yaşından ta ki yeddi yaşına kimi uşağı tək evdə, yalnız evdə yatırmaq yaxşı deyil. Çünkü yalnız evdə yatsa ona əcinnə və həmzaddan afət yetişər, axırda səfahət gətirər, ya ki, məcnun olar.

Qeyd: hərcənd ki, uşağın evdə yalnız yatmağı cayız deyil, amma böyük adamın da yatmağı məkrudur, çünkü ola bilər ki, böyük şəxsə də zərər toxuna.

Əlac - Əgər həmin iş ittifaq düşmüş olsa, lazımdır ona bir hirzi-əbüdəccanə yazmaq, hər kəs xahiş etsə buyursun.

2) Bir uşaq ki, anadan təvəllüd etdi, lazımdır bir kağızin ki, iki arşın uzunu, iki arşın eni, ortasın kəsəsən, dəyirmi həlqə kimi ola və həsiyələrinə Məcməüd-də'vat kitabının 19-cu səfhəsində beşinci sətirdən mabə'd yazılmış sözləri yazasan və məzkur təvəllüd tapmış uşağı qırx gün hər gündə üç dəfə haman kağızin ortasından keçirdəsən.

Qeyd: əgər bir kəs bacarmasa yapsın, məndə hazır çap olunmuş var, göndərim, yüzü 99 manat 99 qəpik. Əgər bir şəxs belə etməsə, o uşağın həmişə canı zəif olar, həmişə naxoşluq ilən ömür keçirər. Lazımdır qabaqcə əlac etmək, əgər bacarmasa mənə mə'lum etsin, bir nüsxə göndərim, həmişə yanında saxlasın. Əgər bir kəs mənim adresimi bilməsə, "Molla Nəsrəddin" in 15-ci nömrəsinə baxsın.

3) Hər kəsin uşağı olmursa, yapsın mənə, bir nüsxə yazıb göndərim. Gərək hər gün çörəkdən sonra o nüsxənin suyunu içə. Elə ki qırx gün tamam oldu, gedə hamama, sonra gələ evinə və o gecə övrəti ilə səhbət edə, allah ona bir övlad kəramət edər.

(Mabə'di var)

Molla Fırıldaq

"Qeyrət" mətbəəsində çap olundu.

XARİC XƏBƏRLƏRİ

Osmanlı

Türkçə "İqdam" qəzeti yazar: eynən:

Harisi-şər'i-ənvər, Xaqqanül-bərr vəlbəhr, padşahi-məlcəül-ənam, zillüllihi-filaləm, şəhriyari-məlaikxislət, şəhənşahi-pəsəndidə, siyərət-mehri-müşə'sə'i asimanı-ədalət, vəline'məti-biminnətimiz, vəline'məti-aləmiyanə-əssultan ibni sultan, əssultanül-qazi (Əbdülhəmid xan) dami-izzə və iclaləhu ilə axırüddövran əfəndimiz həzrətlərinin izdiyadi-ömr və afiyətü təvalii-iqbəl və şövkəti-hūməyunları dürudi-xeyriyyət-nümüdi dün gecə lisani-təkrimi-ümmədən kəmali-xulus ilə səmalərə əks edərək ülüləmrə itaət və sədaqəti və duayı-şövkət və iqbəlinə müvəzibəti fərzibey surətində əmr və təbliğ edən dini-mübəninizin e'tidali-şə'ni əmri-bahirül-xeyrində tərəfi-əşrəfi-xilafətməabi-qüdsiyyət-nisabdən ibzal buyurulan hüməmati-dəyanətküstəri-mülkdəri zivəri-zəban olmuşdur".

Istatistik

İstanbulda Həsən paşa qarağulundan Babıaliyə göndərilən siyahıdır ki, İstanbul köpəklərinin hesabını göstərir.: Yıldızda 2430 köpək, Arnavut köyündə və Beşiktaşda 3291, Bəyoğlunda 739, Qəltədə, Qasımpaşa 2800, Uşkudarda, Çamlıcalarda, Heydərpaşa, Anatolu hasarında və geyrədə 24645, Tölməbağcada, Ortaköydə, Boğaz içində 4352, Fətəhdə, Şahzadə başında, Sultan Əhməddə, Bayaziddə, Ağsaray və geyrədə 276367 köpək vardır ki, cümlətanı 1,302,329 köpəkdir. Amma xəfiyyələrin sanı cümlətanı-ünas 9396, zükür 21735-dir.

Qeyd: bu siyahidə köpəklərin erkək və dişisini bildirmədiyi üçün Sədri-əzəm tərəfindən Həsən paşa irad olunmuşdur.

Xəfiyyəbaşı

İran

Cənab vəziri-dərbarın səlahididilə qayrılan ədalətxana dünən başa gəldi. Uləmalara, ə yanlara hərcənd hökumət deyir ki, ədalətxanaya gəlsinlər, heç birisi gəlmir. Bir parası Osmanlı səfarətxanásına qaçı, bir parası Şah Əbdüləzimə dağılır. Baxıcılarım deməyinə görə mollaların ulduzları ilə canab vəziri-dərbarın ulduzu düşməndir, belə olduqda bunlar bir-birlərilə yola getməyəcəklər. Bu işlərə dair hökumət təqvimin naşiri cənab Nəcmüddövlədən müsaidə istəyir və müşariley hə neçə gündür iki yüz ildən bu yana yazılın köhnə təqvimləri qabağına töküb vərəqləyir. Bir nəfərin deməyinə görə Nəcmüddövlə deyir ki, mollalar ilə hökumətin ulduzu heç vaxt barişmayıb, genə barışmaz.

Müdir və baş mühərrir: Cəlil Məmmədquluzadə

E'LƏN

Gəncəlilərə

Satıram hər gunə məşrubat, məsələn: çay, araq, pivə, konyak və qeyr[ə], çox ucuza qiymətə. Çox ə'la maldır. İnsanın bədənində çox nəfi və çox kökəldir.

Təzə mədəni müsəlmanlardan xahiş edirik ki, gəlib içməkdə əsirgəməsinlər. Adres: Gəncədə Hacıbəy küçəsində müsəlman içində ev-yəlinci şərabçı dükanı. 1-2.



о-ш

Ay dadaş, sən allah bu adamların yanında gəlib
mənnən danişma: mən bu yoldaşlarımın yanında
məni nüvəndə yaşılət eəkiriem... (ata və oğul)



о-ш

Əvvəl-axır səndən mincə manat alaram, bir
örizə yazaram.